

**YEVLAX-AĞCABƏDİ ÇÖKƏKLİYİNDƏ QRAVİTASIYA VƏ MAQNİT
SAHƏLƏRİNİN HORIZONTAL QRADIYENTLƏRİNİN DƏYİŞMƏSİ ƏSASINDA
QIRILMALARIN ÖYRƏNİLMƏSİ**

Qədirov V.Q., Sabirsoy E.S. - I kurs magistrantı
Bakı Dövlət Universiteti

Yer qabığının üst hissəsinin geoloji quruluşu oyrənilərkən, mövcud olan qırılmaların və pazlaşmaların müəyyənləşdirilməsi qeyri-antikinal tipli neft-qaz yataqlarının axtarışı baxımından olduqca əhəmiyyətlidir.

Kür çökəkliyində profillər boyu müşahidə edilən qravitasıya, eləcə də, geomaqnit sahələrinin analizi göstərir ki, təbii sahənin dəyişmələri səlis olmayıb, ayrı-ayrı hissələrdə kəskin qradiyentlərlə ifadə olunur. Yəni, potensial sahələrin dəyişmə sürəti (qradiyent) sabit qalmayıb. Qradiyentin bu cür kəskin dəyişdiyi zonalar (yerlər) çox zaman bir-birinə paralel profillərdə böyük məsafədə izlənilir və onların təsadüfi xarakter daşımağı aydınlaşır. Belə dəyişmələrin geoloji kəsilidəki qırılmalar, eyni zamanda pazlaşmalarla əlaqədar olduğu faktiki materiallarla (seysmik, quyu) müəyyənləşdirilmişdir.

2004-cü ildə Kəşfiyyatgeofizika İdarəsi tərəfindən Aşağı Kür çökəkliyinin Bəndovan sahəsində işlənilmiş çoxsaylı ÜDN profilləri əsasında strukturun tağ və cənub-qərb qanadında çoxlu qırılma və pazlaşmalar müəyyən edilmişdir. Burada aparılmış qravimetrik tədqiqatlar qırılma və pazlaşmaların ağırlıq qüvvəsi sahəsinin pilləvari dəyişmə zonalarına uyğun gəldiyi müşahidə edilmişdir.

Yevlax-Ağcabədi çökəkliyinin cənub-şərq hissəsində (Cəfərli, Pənahlı, Oruclu, Qaralı sahələri) profillər üzrə müşahidə edilmiş ağırlıq qüvvəsi və geomaqnit sahələrin mikrostrukturları vizual olaraq analiz edilərkən onların bəzən kəskin qradiyentlərlə dəyişdiyi müşahidə edilir. Belə kəskin qradiyentli zonaların Mezozoy çöküntü kompleksinin tektonik amilləri ilə əlaqədar olması müəyyən edilmişdir. Belə ki, Muradxanlı sahəsi və onun ətrafında aparılmış qravimetrik tədqiqatlar ağırlıq qüvvəsi ilə Mezozoyun dərinliyi arasında müəyyən asılılığın mövcudluğunu, quyularla müəyyənləşdirilmiş qırılmaların qravitasıya sahəsində pilləvari dəyişmələrlə eks olunduğunu göstərir.

Yevlax-Ağcabədi çökəkliyinin göstərilən sahələrində, çoxsaylı profillərdə ağırlıq qüvvəsinin qradiyentlərinin dəyişmələri analiz olunmuşdur. Məlum olmusdur ki, bu profillər boyu ağırlıq qüvvəsinin horizontal qradiyentinin dəyişməsi $1-3 \text{ mQal/km}$ təşkil edir. Hesab edilir ki, profillərin bəzi intervallarında Δg -nin qradiyentinin belə kəskin dəyişməleri anomaliya yaradan izafə sıxlıqlı horizontların tektonik xüsusiyyətləri ilə (məsələn, qırılmalarla), geomaqnit sahəsində müşahidə olunan kəskin dəyişmələr isə kəsilişdə yüksək maqnit xüsusiyyətlərinə malik olan effuziv səxurların paylanması zonaları ilə əlaqədardır.

Beləliklə, ağırlıq qüvvəsi və geomaqnit sahələrin horizontal qradiyentlərinin kəskin, pilləvari dəyişmələri profildən profilə korrelyasiya olunaraq izlənilmiş, tədqiqat sahələri üzrə qırılma və ya pazlaşmaları eks etdirən sxem tərtib edilmişdir. Yevlax-Ağcabədi çökəkliyinin cənub-şərq hissəsində (Cəfərli, Pənahlı, Oruclu, Qaralı sahələri) 19 paralel profil əsasında şmq-cş istiqamətli 5 tektonik xətt, 3 profil əsasında isə cq-şms istiqamətli daha 3 qırılma xətti müəyyən edilmişdir.

Hesab edilir ki, bu xətlər kiçik amplitudlu qırılmaları eks etdirir və sahənin bloklu quruluşa malik olduğunu bildirir. Qravitasıya sahəsinin kəskin dəyişdiyi eksər yerlərdə maqnit sahəsində də kəskin dəyişmələr baş verir ki, bu da, rayonun tektonikasında vulkanogen kütłələrin müəyyən rol oynadığını göstərir.

Ədəbiyyat

1. Qədirov V.Q. Azərbaycanın Kür çökəkliyində neftli-qazlı strukturların axtarışında qravi-maqnit kəşfiyyatının tətbiqi. Bakı, Qanun, 2010, 224 s.
2. Qədirov V.Q. Geoloji kəsilişdəki qırılma və pazlaşmaların qravitasıya sahəsində eks olunmalarına dair // Azərbaycanda Geofizika Yenilikləri, 2007, №3-4, s.55-58
3. Qədirov V.Q., Novruzov Ə.Q. Yevlax-Ağcabədi çökəkliyinin çə hissəsində (ÇŞ Cəfərli) kompleks geofiziki (seysmoqravimetrik) birbaşa axtarış üsulları ilə geoloji quruluşun dəqiqləşdirilməsi və üst Təbaşir-Eosen çöküntülərinin neftlilik-qazlılığının qiymətləndirilməsi. 080-2007 sayılı mövzu üzrə hesabat. Bakı: "Neftqazelmitədqiqatlayıha" İnstitutunun fondu, 2008, 116 s.